

Buraxılışın əsas xəbərləri:

- **Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə Qanun layihəsi**
- **Vergi mübahisələri üzrə məhkəmə praktikası**



Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə Qanun layihəsi

Azərbaycan Respublikası Milli Məclisin rəsmi saytına yerləşdirilmiş 25 aprel 2017-ci il tarixli Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsinə əsasən aşağıdakı dəyişikliklər təklif edilir:

1) Törəmə və asılı cəmiyyətlər əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququndan məhrum edilməsi tələb edilir.

2) Ümumi yığıncağın gündəliyində dəyişikliklər və gündəliyə Məhdud Məsuliyyətli Cəmiyyətin ("MMC") iştirakçılarının hüquqlarının müzakirəsi, həmçinin seçilmiş direktorlar şurasının (müşahidə şurasının) və/və ya Audit Komitəsinin hüquqlarının məhrum edilməsi barədə yeni müzakirə mövzularının əlavə edilməsini tələb etmək hüququ daxil edilir.

3) MMC-nin Müşahidə Şurasının fəaliyyət prosedurunun detalları əlavə edilir.

4) MMC-nin Audit komitəsinə qarşı tələbləri əhatə edən maddə əlavə edilir.

5) Açıq səhmdar cəmiyyətinin ("ASC") illik hesabatları və mühasibat balansında əks olunmalı olan məlumatın siyahısı təqdim edilir.

6) Açıq səhmdar cəmiyyətinin səhmlərinin başqasına keçməsinə qaydası müəyyənləşdirilib: Açıq səhmdar cəmiyyətinin səhmlərinin əlli faiz və daha çox hissəsinin özgənkiləşdirilməsi və ya digər cəmiyyətin (ortaqlığın) səhmlərinin (paylarının) əlli faiz və daha çox hissəsinin əldə edilməsi barədə qərar açıq səhmdar cəmiyyətinin ümumi yığıncağının üçdə iki səs çoxluğu ilə qəbul edilir. Açıq səhmdar cəmiyyətinin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs hər bir səhmdara rəsmi qaydada müvafiq təklif təqdim edir.

7) Səhmdar Cəmiyyətlərinin ("SC") üzvlərinin hüquqlarını aşağıdakı hüquqları əlavə etməklə genişləndirir:

a) icra orqanının və müşahidə (direktorlar) şurasının üzvlərinin səhlənkarlığa və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək;

PwC Azerbaijan Times

14 saylı Buraxılış

b) cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək;

c) bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;

d) bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlər və xüsusi əhəmiyyətli əqdlər) əlavələri ilə tanış olmaq.

8) Dividentlərin ödənilməsinin bu barədə qərar qəbul edildikdən sonra 30 gün ərzində həyata keçirilməsi reqlamentləşdirilib.

9) SC-nin Audit komitələrinə qarşı tələbləri əhatə edən maddə əlavə edilib.

Bu xəbər buraxılışı qanun layihəsinə əsaslanır. Layihə qəbul edilən kimi məlumat bizim tərəfimizdən yenilənəcək.

Vergi mübahisələri üzrə məhkəmə praktikası

1. Şirkət Antiinhisar Siyasəti və İstehlakçılardan Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə qarşı

İddiyanın məbləği: təxm. 55,000 AZN

Məhkəmə instansiyası: Ali Məhkəmə

Tarix: İyul 2016

Predmet: Yoxlama səlahiyyətlərinin həcmi

İş: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra - Dövlət xidməti) Şirkətdə yoxlama apararaq, Şirkətin istehsal etdiyi ət məhsullarının etiketlərindəki məlumatların, məhsulun tərkibi ilə üst-üstə düşmədiyini aşkarlamış və buna görə Şirkətə maliyyə sanksiyası tətbiq etmişdir.

Qərar: Məhkəmə Şirkətin mövqeyini dəstəkləyərək, bildirmişdir ki, Dövlət Xidməti Şirkətdə məhsulların tərkibinin onların etiketlərindəki məlumatlara uyğunluğu üzrə yoxlama apara bilməz. Qanuna görə, belə uyğunsuzluğu müəyyən etmək səlahiyyəti başqa dövlət orqanına məxsusdur.

2. İşçi İşəgötürənə qarşı

İddiyanın məbləği: təxm. 69,000 AZN

Məhkəmə instansiyası: Ali Məhkəmə

Tarix: İyun 2016

Predmet: əmək müqaviləsinin xitamına dair qanunvericilik tələbinin tətbiqi

İş: Xarici hüquqi şəxsin Nümayəndəliyi - işəgötürən işçinin əmək müqaviləsinə "iş həcmində azalma" səbəbini göstərərək xitam verib. İşçi məhkəməyə müraciət edib və əmrin əsaslandırılmadığını, iş həcmində azalmadığını bildirərək, işə bərpa olunmasını və dəymiş maddi zərərin ödənilməsinə tələb edib.

Qərar: Məhkəmə işçinin xeyrinə qərar qəbul edərək bildirmişdir ki, işəgötürənin işdən çıxarma əmrinə "işçini müəyyən müddət sonra yenidən işə götürəcəyi" barədə məcburi və yazılı öhdəlik daxil etməli idi.